

Son iki yüz ildə Qərbi azərbaycanlılar ermənilər tərəfindən dəfələrlə deportasiya və soyqırımına, mənəvi repressiyalara məruz qalmış, dədə-baba yurdlarını tərk edərək dünyanın müxtəlif yerlərinə səpələnməyə məcbur olmuşlar. Çar I Nikolayın 20 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının əsasında "Ermənistən" vilayəti yaradıldıqdan sonra məqsədyönlü şəkildə Qərbi azərbaycanlılar doğma tarixi-ətnik torpaqlarından didərgin salındıqca mənəvi genosidin, kütləvi qırğınların, qanlı fəlakətlərin miqyası daha da genişlənmişdir. Nəhayət, sonuncu - 1988-ci il deportasiyasından sonra indiki Ermənistən ərazisində bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Lakin xalqımızın məruz qaldığı tarixi ədalətsizliklər nə qədər qlobal xarakter daşısa da, dövlətimizin başçısı cənab İlham Əliyev qətiyyətli iradəsi və uzaqqorən siyaseti ilə dünyaya bir daha sübut etdi ki, heç bir qüvvə Qərbi azərbaycanlıların hüquqlarının berpasının və doğma torpaqlara qayıtmاسının qarşısını ala bilməz. 2022-ci il dekabrın 24-də Müzəffər Ali Baş Komandanımızın Qərbi Azərbaycan İcmasının bir qrup ziyanlığı ilə görüşündə söylədiyi giriş və yekun nitqi bütün Qərbi azərbaycanlıların sizləyən tarixi yaralarına mələhəm oldu.

Yurd yerləri bizi gözləyir



Respublika Prezidentinin konseptual və strateji əhəmiyyət daşıyan bu tarixi nitqində bir sıra prioritet məsələlər ön plana çəkildi və Qərbi Azərbaycan İcmasının qarşısında genişmiqyaslı vəzifələr müəyyənleşdirildi: 1.Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır; 2.İrəvanı Ermənistana bağışla-maqla sonrakı faciələr: soyqırımı və deportasiyalar, terror aktları, hərbi cinayətlər üçün zəmin yaradıldı; 3.Bundan istifadə edən ermənilər Sovet hökumətinin qərarı ilə Zəngəzuru da Ermənistana birləşdirilər; 4.1948-1953-cü illərdə Qərbi azərbaycanlılar qanlı hadisələrlə müşayiət olunan növbəti deportasiyaya məruz qaldılar; 5.1980-ci illərin sonlarında ermənilər zor gücünə Qərbi Azərbaycanda milli-ətnik təmizləmələr aparırlar və monodövlət yaratırlar; 6.Ermənilərin həyata keçirdikləri misli görünməmiş vəhşilikləri Qərbi Azərbaycan İcması beynəlxalq aləmə çatdırılmalıdır; 7.İcma bu istiqamətdə Azərbaycan dövlətinin dəstəyinə arxalanmalıdır; 8.Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlanmalı və bu qayıdış sülh yolu ilə həyata keçirilməlidir; 9.Taleyüklü bu məsələnin həllinə yalnız Qərbi azərbaycanlılar deyil, bütün Azərbaycan xalqı səfərber olmalıdır.

Çar Rusiyasına, sonrakı dövrlərdə Sovet hökumətinə arxalanan ermənilər Qərbi Azərbaycan torpaqlarını hissə-hissə zəbt etməklə, aborigen əhalini - azərbaycanlıları

mühafizə olunan folklor örnəklərini toplayıb üzə çıxarmaq, tədqiq edib araşdırmaqdır. Doğrudur, bu sahədə ayrı-ayrı ziyalılarımız, AMEA-nın Folklor İnstitutu müəyyən işlər görmüş, kitablar və dissertasiyalar yazılmış, məqalə və monoqrafiyalar çap edilmiş, folklor antologiyaları nəşr olunmuşdur. Lakin bunlar kifayət deyildir. İcma möhtərəm Prezidentimizin göstərdiyi istiqamətlərdə öz fəaliyyətini yeni mərhələdə davam etdirməlidir.

Qərbi Azərbaycan toponomiyasının tarixi taleyi də eyni vətənpərvərliyi və qayğıkeşiliyi tələb edir. Məlumudur ki, Ermənistandakı yüzlərlə türkmənşəli yaşayış məntəqə adları müxtəlif bəhanələrlə dəyişdirilərək "soyqırımı"na məruz qalmışdır. Təkcə 1946-ci ildə 104 kənd, qəsəbə və şəhər adları toponomik dəyişikliyə uğrayaraq erməniləşdirilmişdir. Həm də bu genosid 1935-ci ildən başlayaraq hökumət səviyyəsində həyata keçirilmişdir. 1946-ci il 1988-ci ilə qədərki toponomik soyqırımın həyata keçirildiyi ən müdhiş ildir. Nəyə görə? Çünkü 1946-ci ildə 50 mindən çox erməni dünyanın müxtəlif ölkələrində immiqrasiya edilərək Ermənistanda yerləşdirilmişdir. Sonrakı illərdə də hiyləgər və düşüñülmüş siyaset davam etdirildi. İmmiqrasiya olunları şirnikləndirmək üçün xaricdən köçürülen ermənilərə guya bu ərazilərin qədim erməni torpaqları olduğu barədə yalanlar uydurur, yer-yurd adlarını özünükülləşdirirdilər.

deportasiya və soyqırımına, mənəvi represiyalara məruz qoymaqla kifayətlənmədilər. Min illərlə bu torpaqlarda yaşayıb-yaradan ulu babalarımızın miras qoyduğu maddi və mənəvi sərvətlər də soyqırımına məruz qaldı, qədim maddi mədəniyyət abidələrimiz sənii şəkildə saxtalaşdırılırlaraq erməni daşnakları tərəfində özünükülləşdirildi, ya da dağıdılıb viran qoyuldu. Mənəvi xəzinəmizə uzanan məkrli erməni əlleri vaxtında kəsilmədiyindən folklorumuza, etnoqrafiyamıza, toponomiyamıza, mədəniyyət və incəsənetimizə ağır zərbələr vuruldu. Bütün bu cinayətlərə siyasi və hüquqi qiymət verilməklə yanaşı, onun tarixi mahiyyəti də açıqlanmalıdır. Cənab İlham Əliyevin dediyi kimi: "Bəs, necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydınlaşdır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi ırsı idi, hansı ki, onlar dağıdıblar".

Birə faktı burada qeyd etmək yerinə düşər. Azərbaycan folklorşunaslığı tarixində ilk folklor toplusu 1899-cu ildə İrəvan Seminariyasının müəllimi Məmmədvəli Qəmərli tərəfində nəşr edilmişdir. Kitabda toplanmış 750-yə yaxın atalar sözü İrəvan və onun ətraf kəndlərində yaşayan azərbaycanlıların dilindən qələmə alınmışdır. Bu və bunun kimi yüzlərlə faktlar İrəvanın Azərbaycan xalqının qədim tarixi-mədəni mərkəzlərindən biri olduğunu sübut etmirmi?

Mən ixtisasca folklorşunasam. Sumqayıt Dövlət Universitetində çalışıram. Bu gün Qərbi azərbaycanlıların qarşısında duran ən mühüm vəzifələrdən biri tarixi torpaqlarımızdan 1988-ci ildə deportasiya olunmuş və hələlik sağ qalan yaşılı nəslin yaddaşında

Mənim doğulub boy-a-başa çatdığını Ağbabə mahalında türkmənşəli yaşayış məntəqələrinin adları da 1991-ci ildə dəyişdirilərək erməni adları ilə əvəz olunmuşdur.

Qərbi azərbaycanlılar nə qədər ağır məhrumiyyətlərə, ətnik təmizləmələrə, görünməmiş məşəqqətlərə düşər olsalar da, heç vaxt ümidi və inamlarını itirməmişlər. Çünkü bu xalqın İlham Əliyev kimi qüdrətli lideri vardır. 44 günlük Vətən müharibəsi Sərkərdə, Xalq və Ordu birliliyi sayesində qələbə ilə nəticələndi. Hazırda Böyük Qayıdış programı həyata keçirilir, qarabağlılar doğma torpaqlarına dönürlər. Qərbi azərbaycanlılar da müzəffər Ali Baş Komandanımızın ətrafında daha six birləşməklə və onun müəyyənleşdirildiyi vəzifələri layiqincə yerinə yetirməklə dədə-baba torpaqlarına qayıdaqlar. O gün uzaq deyil. İrəvan çuxurunda toplanmış bir bayatida deyilir:

**Bir ev tikdim dəyirmi,
Otaqları iyirmi.
Hara qoyub gedirsən
Bu ev sənin deyilmi?**

Bir didərgin soydaşlarımızın dilində qabar olan bu ərkyana qınaq bizi doğma ocaqlarımıza səsleyir. Bəli, o ev, o kənd, o yaylaq, o dağlar bizimdir. Biz mütləq doğma yurda qayıdaqlıq!

**Avtandil AĞBABA,
Sumqayıt Dövlət Universiteti
Azərbaycan və xarici ölkələr ədəbiyyatı
kafedrasının müdürü, filologiya elmləri
doktoru, professor, Əməkdar jurnalist**